



Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

Bakı şəhəri

12 iyul 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinin keçirilməsi haqqında

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında **Elmin İnkişafı Fondu** gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənilib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2021-ci ildə **Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinə (EIF/GAT-6/2021-2(39))** aşağıdakı şərtlər daxilində

ELAN EDİR:

Layihələrin növləri və maliyyələşdirilmə həcmi:

- **Fundamental və tətbiqi xarakterli** elmi-tədqiqat layihələri;
- **75 000 manatadək** maliyyə həcmli layihələr.

Müsabiqənin keçirilmə müddəti:

- Müsabiqədə iştirak etmək üçün layihələr **e-QRANT sistemi** ilə onlayn olaraq **2021-ci il 12 iyul** tarixindən başlayaraq qəbul olunur;
- Müsabiqədə iştirak etmək üçün layihələrin **e-QRANT sistemi** ilə qəbulunun son tarixi **2021-ci il 29 avqust** saat 23:59-dur.
- Çap versiyasının qəbulu üçün son tarix **2021-ci il 30 avqust saat 17.00-dır.**

Müsabiqənin prioritet istiqamətləri:

- Elmi-tədqiqat layihələri Elmin İnkişafı Fondunun Təsnifatı üzrə müxtəlif elm sahələri və istiqamətlərini əhatə etməklə və layihənin təqdim olunduğu hər bir akademik, ali təhsil müəssisəsinin, elmi-tədqiqat institutunun elmi prioritetlərini əsas götürməklə təqdim olunmalıdır. Digər tərəfdən, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrə də

üstünlük veriləcəkdir.

Cari müsabiqənin keçirilməsinin əsas prinsipləri:

- Bu qrantlar yalnız gənc alim və tədqiqatçılara (tələbə, magistrant və doktorantlar da daxil olmaqla) veriləcəkdir. Elmin İnkişafı Fondunun davam edən qrant layihələrinin gənc rəhbər və icraçıları bu müsabiqədə iştirak edə bilməzlər.
 - Elmin İnkişafı Fondu tərəfindən əvvəlki müsabiqələr üzrə maliyyələşdirilmiş və hal-hazırda maliyyələşdirilən, həmçinin digər fond və qurumlar tərəfindən maliyyələşdirilən eyni mövzular üzrə layihələr müsabiqəyə qəbul olunmur.
 - Bu qrantlar yalnız Azərbaycan vətəndaşı olan və hal-hazırda ölkədə elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan gənc alim və tədqiqatçıların təşkil olunmuş müvəqqəti elmi yaradıcı kollektivlər tərəfindən təqdim edilmiş layihələrə verilir.
 - Qrant layihəsi ilə müsabiqədə iştirak etmək istəyən gənc alim və tədqiqatçılar layihənin təqdimindən əvvəl kollektiv olaraq müzakirələr aparmalı, qrant layihəsinin mövzusunun, şərtlərini və digər müvafiq məsələləri qarşılıqlı şəkildə razılaşdırmalıdırlar.
 - Müsabiqəyə təqdim edilən hər bir layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.
 - Müsabiqəyə gənc alim və tədqiqatçıların təşkil olunmuş kiçik saylı (ən azı 3 nəfər olmaqla, **5 nəfərədək (layihə rəhbəri və icraçılar daxil olmaqla)**) müvəqqəti yaradıcı kollektivlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri qəbul olunur.
 - Layihə rəhbəri və icraçılar təcrübəli, beynəlxalq əlaqələrə malik, ölkədə və xaricdəki elmi nəşrlərdə dərc olunmuş məqalələri olan alimlər olmalıdır.
 - **Layihənin icra müddəti 1 ildən artıq olmamalıdır.**
 - **Müsabiqədə yalnız 35 yaşa qədər olan (layihə təqdim olunan gün) gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.**
 - Elmi-tədqiqat qurumlarının planları üzrə mövzunun layihədə tam şəkildə təkrarlanmasına yol verilmir.
 - Cari müsabiqədə hər bir şəxs yalnız bir layihə üzrə qrant iddiaçısı ola bilər (rəhbər və ya icraçı qismində).
 - Müsabiqəyə qrant layihəsi EIF (<http://sdf.gov.az>) tərəfindən daxili müsabiqə qaydalarına əməl olunmaqla və müvafiq qaydada hazırlanmaqla təqdim olunmalıdır.
 - Təqdim olunan layihələrin əsas bəndləri (layihənin adı, layihənin əsaslandırılması, icmal, həll olunacaq məsələlər, layihənin yerinə yetirilmə mərhələləri, gözlənilən nəticələr və s.) xüsusilə diqqətlə hazırlanmalıdır.
 - Müvəqqəti yaradıcı kollektivin rəhbəri və icraçıları müəyyənləşdirilərkən Elmin İnkişafı Fondunun müsabiqələrinin keçirilmə Qaydalarının 2.1 və 2.3 bəndlərinin tələbləri nəzərə alınmalıdır.
- http://sdf.gov.az/development/uploads/musabiqenin_kecirilmesi_qaydolari/musabiqe_kecir_qaydalar.pdf**
- Müsabiqəyə təqdim olunmuş layihələr EIF qaydalarına uyğun olaraq texniki və elmi

ekspertiza mərhələlərindən keçir.

- Müsabiqənin nəticələrinə görə qalib gəlmiş layihənin rəhbəri ilə EIF arasında layihənin icrası üzrə müqavilə bağlanılır və AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilir.

Müsabiqədə iştirakın digər mühüm şərtləri:

- tətbiqi xarakterli;
- multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş;
- müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və tədqiqatçılar tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük veriləcəkdir.

Digər şərtlər:

- Qrant layihəsi çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitlər (elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlər və s.), iş və xidmətlər layihənin ümumi büdcəsinin 35%-dən artıq (vergi və rüsumlar daxil olmaqla) ola bilməz.
- Müsabiqəyə təqdim olunmuş və ya qalib olmuş layihələrlə bağlı layihə rəhbəri və icraçılardan başqa digər əlaqəli şəxslərin (gənc alim və tədqiqatçıların elmi rəhbərlərinin, məsləhətçilərinin, həmkarlarının, çalışdığı qurum rəhbərlərinin və b.) iradları qəbul olunmur. Təvsiyə olunur ki, mübahisəli məsələlər layihə müsabiqəyə təqdim olunanadək həll olunsun.

Layihələrin tərtibatı və təqdim olunması:

- Bu müsabiqəyə layihələr yalnız Elmin İnkişafı Fondunun “**e-QRANT**”=“**Qrant layihələrinin Elektron İdarə olunması Sistemi**” (<http://e-grant.sdf.gov.az/>) vasitəsilə təqdim edilə bilər. Bu sistem “**ASAN-İmza**”dan istifadəni nəzərdə tutur.
- **Diqqət!**
- “**Asan-imza**”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “**virtual şəxsi kabinet**”lərini formalaşdırmalıdırlar. Layihə bir qayda olaraq “**e-QRANT**” sistemində qeydiyyatdan keçmiş layihə rəhbəri tərəfindən təqdim edilir, layihə rəhbəri yalnız qeydiyyatdan keçmiş və “**virtual şəxsi kabinet**”ə malik şəxsləri layihəyə iştirakçılar qismində dəvət edə bilər. Əks halda elmi kollektivin formalaşdırılması mümkün olmayacaqdır.
- Texniki problemlərlə qarşılaşmamaq üçün layihənin təqdimini son günlərə saxlamamaq təvsiyə olunur. Fondun internet portalında “**e-QRANT**” sistemində qeydiyyatdan keçməklə bağlı müvafiq təlimat yerləşdiriləcək və onlayn məsləhət seminarlarında izahlar veriləcəkdir.
- Qrantların verilməsi üzrə müsabiqənin keçirilmə prinsipləri, müsabiqədə iştirak etmək üçün layihələrin verilməsi qaydaları, layihələrin ekspertizasının ümumi qaydaları, layihələrin həyata keçirilməsi şərtləri, müsabiqələrin xüsusiyyətləri də daxil olmaqla qrantların verilməsi üzrə müsabiqənin keçirilməsi qaydaları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il 25 iyun tarixli Q-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi-tədqiqat proqramlarının, layihələrinin və

digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə grantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi Qaydaları”nda tanış olmaq olar.

- **Diqqət!**
- **“e-QRANT” sistemi vasitəsilə təqdim olunmuş layihənin son PDF versiyası (1 nüsxə Azərbaycan dilində və 1 nüsxə ingilis dilində, sənədlər (vəsiqə, diplomlar, iş yerindən təqdimat)) çap olunmaqla Elmin İnkişafı Fondunun icraçı direksiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi, 27, 9-cu mərtəbə) həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00-dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə təqdim olunmalıdır.**
- **Çap versiyasının qəbulu üçün son tarix 2021-ci il 30 avqust saat 17.00-dır.**

Ümumi şərtlər:

- Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin texniki ekspertiza mərhələsindən olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən layihələrin ekspertizası mərhələlərində saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin elmi ekspertizadan kənarlaşdırılmasına səbəb olur.
- Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyektini kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçiriləcəkdir.
- Müsabiqədə iştirakla bağlı ciddi problemlər yarandığı təqdirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə e-mail və ya telefon vasitəsilə əlaqə saxlanılması tövsiyə olunur.
- Sualların elektron poçt ünvanına göndərilməsi təqdir olunur. Digər tərəfdən, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində, **e-QRANT** sisteminə qoşulma və ondan istifadə üzrə, həmçinin grant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə **onlayn məsləhət seminarlarının** keçirilməsi nəzərdə tutulmuşdur. Bu barədə əlavə məlumat Fondun internet sahifəsində dərc olunacaqdır. Seminarlarda iştirak təqdir olunur.



Əlaqə telefonu: (012) 489-08-94

Elektron-poçt ünvanı:

grant@elmfondu.az

Elmin İnkişafı Fondunun icraçı direksiyası